



Elçin HÜSEYNBƏYLİ

Men əsgəriyə gedəndə mühərbi toz başlamışdı. Ermeni silahlıları sorhəbəyi qəfil hückümə keçmiş, bir neçə kəndi, qəsəbəni vuran qoymuşdu. Bizə tapşırıq verilmişdi ki, düşməni tutduqları mövgədən vurub çıxardaq. Əsgərləyə qədər traktörə olduğuma, texnikadan başım çıxdığına görə məni tank bölgüyünə yazuşmışdır. Çünkü peşəkar hərbçilər çatışmışdır...

Ermenilərin qəfil hückümələri, ruslarla birləşib Xocalı qırğını töötəmləri adamlarda vahimə və qorxu yaradmışdır. Ona görə bəzi kəndlərin əhalisi daha təhlükəsiz yerlərə köçürdürlər.

Bizim tank kalonumuz Ermenistanla sərhədə tərəf irəliliyirdi. Yolboyu qarşımızdan yüksək maşınlar keçirdi: adamlar əllərinə keçənləri telem-telesik maşınlara yükləyib, hara geldi gedir, tohluködən qurtulmağa çalışırdılar. Qanqaraldıcı, ürəksizci mənzərəydi. Kəndlərin çoxu boşalmışdı. Her kənddə tek-tük adam, mal, qara, qoyun-quzu, toyuq-cüce görəmək olardı. Bu insanlar, görünür, mühərbiyənin dəhşətlərini, onun gətirəcəyi fəlakətləri ya anlamır, ya da anlaşa istəmirdilər.

Çəmənliliklərdə ölmüş mal-qaranın üstündə quzğunlar oynasır, yoluq boyunlarını tərpədə-tərpədə, iylənmiş comədkələrin üstündə atla-atla ətrafa meydan oxuyurdular. Mən uşaqlıqdan bu quşlardan iyrənirdim. Və mənə elə girdi ki, bir gün onlar da məni diimdiklərinə alıb uzaq elə, meşələrə apara bilərlər.

Bir kəndin yanından keçəndə kalonumuz dayandı. Bismən tank lap arxada gedirdi. Çünkü bir az əvvəl tırtılı xarab olmuş, onu düzəltmək xeyli vaxt aparmışdı. Ona görə de öndəki yərini başqa maşınlar tutmuşdu.

Biz tankda dörd nəfər idik. Komandırımız tankın üstündə gedirdi, daha doğrusu, qurşaqdan yuxarısı çöldə idi. Kalon dayananda yərə atıldı, bizi də çöle çıxmaga icazə verdi.

Mən etrafi seyr edir, evimizi düşünürdüm. Nar və heyvan ağaclarının üstündəki meyvelərə, sanki, el deyilməmişdi, budaqları ağırlıqdan sallanırdı. Evlərin, pəyələrin, örşüsərin üstündə qarğalar qarlılaşa-qarlılaşa uçusur, elə bil, insanları gözləyən belədan xəbərdər etmək isteyirdilər. Lap uzaqlarla - dağların arasında qartallar dövər vururdu. Boş qalmış evlər, kimsəsiz itlər, mal-qara ürəymizi ağındırırdı. Hər tərəf toz-duman içinde idi. Qara buludlar göydə köç edir, yərə qaranlıq kölgə salırdılar. Ümumən, hər şey qorxulu yuxunu xatırladırdı...

Birdən kimse etəyindən dardı, diksindim. Bu kimse-sizlikde kiminse olsam ağılma da gəlmirdi, təccüb və heyratla aşağı baxdım. Etəyindən dərtan beş-altı yaşı, başı pirpızaqlı bir qız uşağı idi və əlinde məktub tutmuşdu. Onun eynində nimdaş əshərən don, ayağında cırqə səndəl vardi, sanki ağlamış və kəndin toz-torpağı sir-sifətinə hopmuşdu. O, məsum və hürkək gözlərini mənə zilləmisi:

- Əmi, ay əmi, bu məktubu atama verərsən, o da döyüşçüdü? - dedi.

Məktubu alıb baxdım. Üstündə nə ünvan, nə ad, nə de soyad vardı.

- Axi bura heç nə yazmamışan, - dedim, - mən onu nəcə tapım?

- O da sənin kim tank sürür, başında da sənin papağın-dan var. Mənə şəkil de göndərməmişdi, - dedi.

- Başa düşdüm, ancaq adını bilməsem, onu necə tapa bilərəm? - deye onun qarşısında cömbəldim.

Uşaq heç nə demədi, duruxdu, səndəllərinin ucu ilə yeri qurdaladı, sanki dedəsinin adını yadına salmağa çalışırdı. Handan-hana:

- Verərsən de, yaxşı? - deye qara gözlerini üzüre zillədi. O gözlərde yalvarış qarışq bir erk, inam qarışq ümidişliyi vardi. Bir xeyli mənə baxdı, sanki məni ovsun-lamaq istəyirdi, sonra dodağının altında nəsə mizbindəndi, ağlamısında və geri çevrilib tozlu-torpaqlı yolla qaçmağa başladı. Qaçanda bir-iki dəfə bündədi, amma yixılmadı. Əl-qolunu ata-atə çəperin o biri üzündə gözdən itdi...

Göz yaşları adası

Qarabağ qazisinin gündəliyindən...

Bulaqdən su içəndən, qablarımızı da doldurandan sonra yola düşdü. Fikrim qızıçığın yanında qalmışdı: pirtlaşış saçları, məsum gözləri, cırqə səndəli, toz-torpağı bulmış üzü gözlərimin qabağından çökülmədi.

- Nə yaman fikirləş? - Soid adlı ekipaj yoldaşım qolumdan dardı, - bir azdan döyüşə girəcəyik, ayyıq-sayıq olmaq lazımdı.

- Bayad dayandığımız kənddə bir qız uşağı gördüm. Mənə məktub verdi, "atama qatdırırsan" dedi. Amma məktubun üstündə ad-soyad yoxdu, dediyinə görə onun atası da tankçıdır. Sən belə bir adam tanımirsan, - deye ondan soruşdum.

- Məktubu göstər görüm, - Soid dedi.

- Adı məktubdur, üstü də tər-təmiz, - dedim və boş zərfi qoltquq cibimden çıxarıb göstərdim.

Soid məktubu alıb o torəf-bu torəfə baxdı, əlinde o üz-bu üzə çevirdi, sanki məktubun çatacağı ünvani tapa-caqdı. Sonra özüma qaytarırdı.

- Bilmirəm, - dedi.

Əslində bila də bilməzdə, çünki o da ilk dəfə bu yerlərə gəlirdi...

Biz təyinat nöqtəsinə çatdıq. Səyyar hərbi hissə meşənin ortasında yerləşirdi və təzəcə qurulurdu. Komandır dedi ki, tankların üstünü ağac budaqları ilə örtək, maskirovka üçün. Əmr gələn kimi mövqelərə çıxacaqıq.

Öyrəndim ki, bidden öncə burda xidmət edən tankçılar varmış və onların çoxu öncəki döyüslərə həlak olublar.

- Mən bir tankçı tanıyırdım. Buralardan idı, önen döyüdə həlak oldu, tankla bir yerdə yandı. Cəsur adam id!

- Bidden əvvəl burda xidmət edənlerden biri mənim qəribə məktubu sahibi bərəde sualıma cavabda dedi...

Şəhərə yaxın döyüş başlıdı və axşama kimi davam edədi. Biz bir dəfə də olsun mövqeyə çıxmadiq. Səbəbinə də bilmədi.

Şəhərisi günü bizi geri göndərdilər. Çünkü lazımlı olan mövqenə bəzəkilmər tutmuş, düşməni vurub ordan çıxara bilmişdilər.

Komandır dedi ki, yerimizi deyisməliyik, burda tanklara ehtiyac yoxdur, meşəlik olduğundan manevr elemək mümkün deyil. Əvvəlki tankımızı da, elə buna görə itirmişik.

Başqa mövqeyə köçməli olduq. Geri qayıdanda komandır bize də icazə verdi ki, tankın üstündə oturub ətrafi seyr edək. Mənə məktub verən qızıçığın kəndindən keçdi. Və yənə də qarağacın dibində bulaqlanmış su içidik. Kənd bu dəfə bombalamboş idı. Qızıçığın qaçıb getdiyi çəpərlərə tərəf boyolandı, ancaq heç kimi görə bilmədi. Kənddən insan hənəritisi gəlmirdi. Amma mənə elə gəlirdi ki, qamışdan hörülülmüş çəperin o üzündən qızıçığın qara, yalvarışlı gözleri mənə baxır.

Təzə cəbhədə bəxtimiz getirmədi. Tankımızın tırtılı yenə xarab olduğundan mövqədə manevr edə bilmədi və düşmən bizi vurdu. Gözümüz açanda özümüz hospitalda gördüm. Boynumdan ağır yaralanmışdım. Müalicəm bittəndən sonra cəbhəyə qayıtməq istədim, amma həkimlər icazə vermədi: "Səninçün hərbi xidmət de, mühərbi də bitdi, evinizə qayıt!" Mələmət oldu ki, həkimlərin bu qodar hökmü əsaslıymış. Boynum mühərbiyədən sonra uzun müddət düz-əməlli dönmədi...

Mühərbi də bitdi, mən də ailə həyatı qurdum və qızıçığa da, onun məktubunu da unutdum. Amma bir gün... Bəli, bir gün mən onu gördüm.

Televizordə qəhrəman bir tankçıdan danışındılar. Övladları da öz xatirələrini bələşürdülər. Və mən həmin qızıçığın gözlərindən tanıldım. Böyüsə də, üzündəki o yazıq ifadə, gözlərindəki məsulluq həminkiyidi. Sanki mənə baxır və soruşurdum: "Məktubumu atama çatdırma bildin?" Diksindim, elə bəlkə kontuziyadan tezəce aylımlıdım.

- Bu odur! - yoldaşımı, az qala, qışqara-qışqara dedim,

- həmin qız!

- Kim?

- O uşaq, mənə məktub verən qız.

- Nə məktub?

Birdən yadına düşdü ki, mən məktub barədə yoldaşma heç nə deməmişəm.

- O, mənim gödekəmin cibindəydi, təlaşla dedim.

- Cibindədirse, yəqin ordadır, - yoldaşım özünü itirmiş



halda cavab verdi.

Mən ilan vurmış kimi yerimdən atıldım və otaqları ələk-vələk eləməyə başladım. Gödəkcə yüksək altındaydım. Dartib onu çıxardım. Məktub, ələcə büküllü halda qoltquq cibində dururdı...

Veriliş məmən yaxşı tanıdıqımız qaćqınlar yataqxanasından çöküldürlər. Həmin ünvana üz tutdum və soraqlış onu tapdim.

Qapını o özü açdı. Qucağında bir körpə vardi, ondan bir neçə yaş böyük qız uşağı isə anasının etəyindən tutmuşdu ve heyranlıqla mənə baxırdı.

- Siz kim lazımdır? - deye soruşdu.

Evdən kişi səsi goldı:

- Kimdir orda?

- Mən sizi axtarırdım, - dedim, - bu məktubu vermək üçün.

O, təccübələ bir mənə, bir də elimdəki məktuba baxdı.

Cavan bir kişi də qapıya gəldi, əriydi, yəqin.

- Kim lazımdır? - deye soruşdu.

- Heç, bu məktubu sizə gətirmişəm - dedim və qız (goline) sarı döñərək: - Siz bir zaman uşaq olanda onu mənənə vermişdiniz.

"Qızıçığaz" dediyim gəlin yənə də key-key məktuba baxdı. Sonra onu mendən aldı, uşağı qucağından yerə qoymadan açdı, daha doğrusu, zərfin başını dərtib cirdi. Məktubun içindəki dama-dama kağıza uzun-uzadı baxdı. Göz ləri doldu və məktubu sakitcə ərinə uzadı.

Əri də məktuba baxdı, ora-bura çevirdi.

- Burda heç nə yazılmayıb ki? - deye kağızı təccübələ menə uzadı.

Mən kağızı aldım. Bu, şagird dəftərindən qoparılmış boş vərəq idi və orda yazı ovzəsinə, saralış lekələr vardı...

Mən kağızı qaytdırdım və heç nə demədən pillələrlə aşağı endim.

- Ay əmi, dayanın, yadına düşdü! - Yuxarıdan qadın, həmənki qızıçığazın titrək səsini eşitdim...

- Heç olmasa çay içərdiniz. - Bu issə ərinin səsiyidi...

Eve gəldim. Birinci sinifdə oxuyan kiçik qızım stolun arkasında oturmuş, başını aşağı salmışdı. Göz yaşları yanağından süzülür, qarşısındaki ağ vərəqə töküller və addablı lekələr yaradırdı.

- Niye ağlayırsınız, qızım? - deye nəvəzişlə soruşdum və yaxına gelib başını siğallamaq istedim.

Qızım stuldan sürüsüb yero düşdü, mənə tərəf gəldi:

- Səndən ötrü darixdim, - nəmli gözlerini aşağı dikib dedi və xirdəcə əlləri ilə məni qucaqladı...

yanvar-fevral, 2022